

# İnsan mənzərələri

## Pirayə xanıma



**Nazim HİKMƏT**

*Əvvəli ötən saylarımızda*

Dəmirin,  
kömürün,  
şəkürin  
və qırmızı misin  
və ipəyin  
və sevdanın  
və zülmün  
və höyatın  
və göy üzünün  
və səhranın  
və mavi okeanın  
və irmaqların  
susqun-susqun,  
qüssə ilə  
axıb gətirdiyi yerlərin  
və şumlanmış torpağın rəngi  
və  
şəhərlərin bəxti  
bir sübh vaxtı  
döyüşür bütöbün  
onlar  
ağır əllərini  
qaranlığa  
və torpağa dayayıb,  
dikəldikləri zaman -  
ən saf aynalarda  
ən rəngli şəkəlləri  
əks etdirən onlardır.  
Onlardır  
yenən və yenilən!  
Çox sözlər  
dedilər haqlarında:  
məsolan,  
qollarındakı zəncirdən  
savayı  
itirəcək  
bir şeyləri yox imiş...

Susdu  
qarson Mustafa.  
Baş əspaz

Mahmud Aşor çaşdı:  
- Bir az qoribo,  
bir az qorxulu dastandı, - dedi.  
Dustaq  
az aşın duzu deyil,  
xatəli şeylər yazır.  
Fəqət,  
yavrum,  
sənin yanlıq səsin varmış,  
qaydasında da oxuyursan,  
adamın üroyinə  
təsir çöyür.  
Bitdimi?  
- Yox, bu əvvəlidir hələ.  
- Onda  
arkasını oxu görək.  
Qarson Mustafa  
başladı dastanı oxumağa:  
- 1918-ci və 1919-cu il.  
Hekayəti-Qarailan.  
Baş əspaz  
Mahmud Aşor soruşdu:  
- Dastanın adını bu?  
- Boli.  
- Oxu, görək.  
- Əd-alovu  
və xəyanəti gördük,  
yanan gözələrimizlə  
seyr etdik dünyanı -  
1918-ci ildə İstanbulu,  
1919-cu ildə mayında İzmiri,  
sonra  
Manisanı,  
Monomoni,  
Aydimi,  
Akhızarı.  
yoni,  
mayın əvvəlindən  
iyunun ortasına qədər,  
yoni,  
mayın əvvəlindən  
iyunun ortasına qədər,  
yoni,  
tütün yığılan,  
yoni,

arpa biçilib qurtaran vaxt  
Əd-alovu  
və xəyanəti gördük,  
yanan gözələrimizlə  
seyr etdik dünyanı -  
Adana,  
Antep,  
Urfa,  
Maraş  
işğal olunmuş -  
amma  
döyüşürlər,  
döyüşürlər əfələr...  
Döyüşürlər bizimkilər...  
Antepilər  
silah dölisidilər.  
Uçan durmanı gövündən,  
qaçan dovşanı  
ayağından vururlar  
və  
orobatin üstündə  
təzo,  
yaşıl səlvi kimi  
dindik dururlar.

Antep isti  
və  
qorxulu yerdir.  
Antepilər  
silah dölisidilər.  
Antepilər igid  
və cösür adamlardılar.

Qarailan  
Qarailan olmamışdan əvvəl  
Antep kondirində  
çöl siçanı kimi  
bir şey idi -  
qorxaq,  
məzlum,  
yoni buyruq qulu -  
onu götür,  
bunu götür...  
"İgidlik"  
atla,  
silahla olur,  
onun  
nə atı vardı,  
nə silahı -  
boynu sapdan inco,  
başı qarğızdan  
yəkə idi.

Qarailan  
Qarailan olmamışdan əvvəl.  
Çavurlar  
şöhəro girondo  
Antepilər  
qorxusundan  
fistiq ağacının təpəsinə  
çıxmış  
Qarailanı  
yərə endirdilər,  
bir ata mindirdilər  
və  
olino  
mauzer verdilər.  
Antep çətin yerdir -  
Qırmızı qayaltqlar,  
ini, yamyaşıl kortonkolələr.  
İsti buludlar

dolaşır havada -  
clodon-clo,  
belədon-belo...  
Gavurların  
topu vardı -  
tutmuşdular topoləri.  
Antepilər  
düzəngahda  
sıxışmışdılar.  
Gavurların  
yağdırdığı mömnilər  
yeri lərvəyə gotirdi...  
Gavurlar  
tutmuşdular topoləri -  
axan  
irmaq deyil,  
Antepin qanıydı, qanı...  
Düz ovada  
bir gül fidanı idi  
Qarailanın  
Qarailan olmamışdan  
əvvəl səngəri -  
arkasında  
ha gizlənsə də  
görünürdü  
qorxusu  
və qarğızdan yəkə başı.

Antep isti  
və  
qorxulu yerdir.  
Antepilər  
silahı canlarından  
çox sevirilər,  
Antepilər igid insanlardı.

İfəqət  
gavurların topu vardı,  
və  
çarə nədir,  
Antepilər düz ovanı  
gavura  
təslim edəcəkləridi.  
Qarailan  
Qarailan olmamışdan əvvəl  
vecinə də olmazdı  
qiyamətə dok  
gavura versəydilər Antepi.  
Çünki -  
onu götür,  
bunu götür, -  
düşünməyə macal tapmamışdı,  
yaşamışdı  
bir çöl siçanı kimi,  
qorxa-qorxa,  
məhzun-məhzun...  
Səngəri bir gül  
fidanı idi,  
yatmışdı arkasında  
üzüqoylu,  
birdən  
ağ daşın altından  
bir qara ilan  
çıxartdı başını -  
dərisi işil-ışıl,  
gözləri alov-alov,  
dili haça.

Qofildon  
bir güllə  
üzdü başını

qaldı qıvrıla-qıvrıla...  
qara ilanın,  
Qarailan  
Qarailan olmamışdan övvəl  
qara ilanın  
aqibətini görüncə,  
atdı qorxaqlığını,  
unutdu  
bir çöl şiçanı olduğunu,  
ömründə  
ilk dəfə düşündü  
və hayqırdı  
səsi gəldikcə:  
"İbrət al,  
döli könlüm,  
dəmir sandıqda gizlənson də,  
tapacaq səni  
ağ daşın altında  
qara ilanı  
tapan ölüm..."

Və  
bir çöl şiçanı  
kimi yaşayıb,  
bir çöl şiçanı kimi  
qorxaq olan  
Qarailan  
sırılayıb atıldı irəli,  
boğdu namus antepçiləri -  
soyirdilər atlarını arxasınca  
və  
gavurları təpolərdə yendilər  
və  
bir çöl şiçanı  
kimi yaşayıb,  
bir çöl şiçanı kimi  
qorxaq olan adama  
"Qarailan!" dedilər...  
Və  
biz bunu  
bələ eşitdik,  
bələ duyduq  
və  
dostəsinin başında  
illorcə şən-şöhret qazanan  
Qarailanı,  
antepçilərin adını  
dastanımızın  
birinci səhifəsində  
yazdıq."

- Yavrum,  
yaşasın Qarailan,  
eşq olsun antepçilərə!  
Bax,  
bunu yaxşı yazıb,  
bəyəndim.  
Daha  
bir xeyli şey  
deyəcəkdə Mahmud Aşər,  
amma  
içəridən çağırırdı:  
- Qarson!  
İfkiyyət Alparsəy -  
şux qəhqəhəli adam -  
idi çağırın,  
konserv zavodunun sahibi  
və  
silah taciri.  
- Mədən suyu götür mənə,  
deyəson,  
saxtadı sizin  
bu Kavaklıdərə  
şərabları,  
mədəmi qızcırdı...  
- Yox,  
bəyim,  
şərablarımız...  
- Sus.  
Təz mədən suyu götür.  
Qarson Mustafanın

dodaqları tırədi,  
yanəqları qızardı,  
pis söz deməkdan  
özünü güclə saxladı,  
getdi  
və  
Baş aşpaz Mahmud Aşərə  
dedi:  
Bu boy şərabı boyonmodi,  
mədəsinə  
pis təsir çəliyib,  
mədən suyu istəyir.  
Baş aşpaz Mahmud Aşər  
övvəlcə çaşdı,  
sonra yüngülcə gülümsündü:  
- No olar,  
mədən suyu istəyir,  
ver içsin,  
amma  
mon golonə qədər  
dastanın arxasını oxuma.

Bayırda  
nom torpaq kimi yədi qaranlıq,  
sıxsan,  
ovulacaqdı sanki...  
Rəislərin üstündə  
inanılmaz sürotlə  
şütüyürdü  
Anadolu sürot qatırı...

Bir əzdan  
Baş aşpaz Mahmud Aşər  
gəldi.  
Qarson Mustafa  
başladı dastanı  
yanıncıq qaldığı  
yerdən oxumağa.

- 1920-ci il  
və  
"İkəkəyətə-Arxavəli İsmayıl".  
Od-alovu  
və  
xəyanəti gördük.  
Düşməni ordusu  
yənə başladı irəliləməyə.

Akhisar,  
Karacabəy,  
Bursa  
və  
Bursanın  
Şorq somtında Ağsu...  
Döyüşə-döyüşə  
geri çəkildik.  
1920-ci il  
avqust ayının iyirmisində  
Uşaq işğal olundu,  
Sonra Nazilli.  
Yaralı  
və hirsli idik.  
Od-alovu  
və  
xəyanəti gördük.  
Dözdük.  
1920-ci ilin  
fevralı,  
martı,  
aprel, mayı.

Bolu,  
Düzce,  
Geyuz,  
Adabazarı...  
Xilafət ordusu  
və  
Aznəvur üşyanları,  
o cümlədən,  
Konya...  
Səhər-səhər  
beş yüz qaçaq oşğər  
və  
yaşıl bayraqla  
Delibəş girdi şəhərə.

Oluddin toposinə  
üç gün, üç gecə  
hakim oldular  
və  
Manavğat istiqamətində  
gedərkən  
atlarının tərkində  
kosılmış başlar vardı...  
Və  
sonra Kütahya:  
dörd top  
və  
min sakkiz yüz atlı.  
xəyanət,  
yoni, çərkəz. Ödhom...  
Bir gecə vaxtı  
kilim  
və  
xalı yüklü qatırları,  
qoyun  
və  
mal-qara sürülərini  
qabaqlarına qatıb,  
düşməni tərəfə keçdilər.  
Ürəkləri qara,  
kəmərləri  
və  
qamçılardan gülmüşdən,  
atları  
və özləri kök,  
yağlı...  
Od-alovu  
və  
xəyanəti gördük.  
Ruhumuz fırtınalı,  
amma başımız dımdık.  
Qolbimiz  
sevğisiz və çhırrəsiz.  
Atlarımız  
sısqa və yaraşqsız,  
yoni,  
bəyim,  
qulluq görməmiş,  
fəqət,  
çöldə kişnoyib-kükromədən  
səbirlə  
və  
qaydasında qaçmağı  
bacarırdılar.  
İnsanların əyinlərində  
uzun oşğər şineli,  
hamısının da ayağı yalın.  
başlarında qalpaq,  
ürəklərində kədər,  
cəyni zamanda,  
müdhış bir ümid...  
Bir də  
bədənlərində  
gülə yarası olan  
insanlar vardı,  
unudulmuşdular,  
yatırdılar  
kənd evlərində  
arxası üstə,  
yan-yana,  
oşğər paltarları,  
oşğər çəkmələri kimi...  
kiminin  
oli qopmuşdu,  
kiminin burnu -  
ovuclarında  
torpaq və qan vardı...  
Və  
qaçaq oşğərlər keçirdilər  
kəndin üst  
tərəfindən,  
yalın ayaqları ilə,  
ac  
və mərhəmətsizdilər,  
mauzerdən  
başqa bir şeyləri  
yox idi.

və Bolu dağında  
bir bükümlük  
siqaret kağızı,  
bir çimdik duz  
və  
bir tiko sabun üçün,  
kimi desən,  
uçurumdan üzəşəği  
yuvarlayırdılar.  
Və  
çox uzaq,  
çox uzaq  
İstanbul limanında  
gecənin  
bu gec vaxtında  
lazların gəmilərinə  
silah və oşğər paltarları,  
bir də,  
ümid və hürriyyət  
yükləyirdilər.  
Laz gəmiləri  
şəbatlə ağacəndədi,  
üç tonndan  
on tona qədər tutur,  
sındıq  
və  
tütən götürüb,  
şokor və zeytun yağları  
aparırlar.  
İndi  
sırr aparırdılar,  
böyük sırr!  
Qaranlıq suda  
düşməni taretlərinin  
önündən keçib,  
usta-usta,  
kurnaz-kurnaz,  
moğnur-moğnur  
girdilər Qara dənizə.  
Gəminin sükanında  
və  
göyortəsində cəsur,  
qartalburun,  
səhbət etməyi xoşlayan  
insanlar vardı.  
Və  
onlar  
üstü lacıvord hamsilərinin,  
qarğıdalı çörəyinin  
barəkəti uğrunda  
heç kimdən  
heç nə gözləmədən  
bir türkü  
söyləyirmişlər kimi  
ölə bilirdilər!..  
Ardı var...

Hazırladı:  
**DİLSUZ**

